

T.ü.f.d. Mustafa Nazim

## DİPLOMATİK NÜMAYƏNDƏ OBDÜRRƏHİM BƏY HAQVERDİYEVƏ QARŞI ERMƏNİSTAN HÖKUMƏTİNİN HƏYATA KEÇİRDİYİ CİNAYƏTİN TƏFSİLATI

**Açar sözlər:** Ermənistən, İravan, Haqverdiyev, Təkinski, Makinski, diplomatik nümayəndəlik  
**Key words:** Armenia, İravan, Hagverdiyev, Təkinski, Makinski, diplomatic representation.  
**Ключевые слова:** Армения, Иреван, Ахвердиев, Текинский, Макинский. дипломатическое  
 представительство

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistənin keşfiyyat və eks-keşfiyyat orqanlarının Azərbaycan səyahinə göstərdiyi fəaliyyətlər ayrıca arasında mövzusu kimi inlidiyədək elmi-tədqiqat dövriyyəsinə cəlb edilməmişdir. Sovet hakimiyyəti illərində istər Azərbaycanda, istərsə də Ermənistənda bu mövzu ilə bağlı sənədler "Tam məxfi" qrifli altında tədqiqatçıların üzünə bağlı olmuşdur. Hazırda isə həm Azərbaycanda, həm də Ermənistənda arxivlər açılmış, məxfi sənədlər elmi tədqiqat dövriyyəsinə cəlb edilmişdir.

Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İravanda fəaliyyət göstəran diplomatik nümayənliliklərinin faaliyyəti Ermənistən xüsusi xidmət orqanlarının daim nəzarəti altında olmuşdur. 1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinski Azərbaycanın Ermənistəndə diplomatik nümayəndəsi - yeni səfər təyin edilmişdi (3). M. Təkinskifovələdə cəsarətə fəaliyyət göstərdiyi üçün Ermənistən hökuməti tərəfindən "persona non grata" elan edilmişdi (2, s.167).

M. Təkinskiden sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistəndə diplomatik nümayəndəsi təyin edilmişdi. Bundan öncə Ə.Haqverdiyev Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi olmuşdu.

Ə.Haqverdiyev İravan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımı faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qacqunların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün mənzərəsini eks etdirən yüzlərlə sənəd Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılır. Həmin sənədlərdən bir neçəsi diplomatik nümayəndə kimi, qatarla Tiflisdən İravana gedərkən erməni quldurlarının Ə. Haqverdiyeva qarşı soyğunuluğundan bəhs edir (1, v. 24-25).

Həmin soyğunluqlu hadisəsini Ə. Haqverdiyev 1920-ci il martın 11-də İravan dairə məhkəməsinin prokuror müavini K. Budagyanaya verdiyi izahatında belə şərh etmişdir: "Cari il martin 8-də saat 1.40 dəqiqədə man Tiflisdən Azərbaycana məxsus 2012 №-li salon-vaqonda İravana yola düşdüm. Kupemdə mənimlə Samson Stepanoviç Harutyunyan gedirdi, qonşu kupaşa isə Məmməd Rıza Hüseynov və familyasını bilmədiyim iki irəvanlı gedirdilər. Bu sakınlarda əlavə mənim mühafizəçilərim İsmayıllı Rəcəb oğlu və Məşadi Məmməd Məşədi Hüseynov da orada idilər. Sonrakı vaqon isə bələdçinin idi. Deyəsən, gürç id, ad və familyasını bilmirəm. Mənim salonumda yuxarı qatda iki sənəsin var idi - biri 18 yaşlı oğlan ittai Camalbəyov və Azərbaycan Himayədarlıq Nazirliyinin Ermənistəndəki müvəkkiliyinin əməkdaşı Nəsrulla Şeyxov idi. Gecə saat 3-də vaqonda baş verən səs-küydən oyandım. Mən qışqırı eşitdim, kimse bağırdı: "Hamisini axtarmalı?". Salona enliklər, qarayanız, balaca saqqallı, əsgər şineli geyinmiş furajkalı bir gənc daxil oldu. Əvvəlcə onun əlinde silah görmədim, sonra o, "Brauning" sistemi tapança çıxardı. Onu haradan və nə vaxt çıxardığını bələ hiss etmadım. Həmin gənc salondakı stolun arxasına keçib sənədləri tələb edəndə mən ona dedim ki, və vaqon yoxlanıla bilməz (Ə. Haqverdiyev bunu deyərkən özünün diplomatik toxunulmazlıq hüququnu xaturladırmış. N.M.).

Bu vaxt bir başqası - dairavi papaqda, yekə şineldə qapıda göründü. Mən və Samson Harutyunyan sənədlerimizi göstərdik. Birinci daxil olan sənədlerimizə baxıb stolun üstünə atdı və qışkırdı: "Hamisini axtarm." Mən soruşanda ki, kimdir onlar cavabında qapıda dayanan "Naqan" tipli tapançanı mənənə tuşladı. Döhlidə səs-küy eşidildi, aydın idi ki, orada da bu cür hadisə təkrar olunur. Bu canablar tələb etdilər ki, pulsularımız haradır onlara göstərək. Mən içərisində 5 milyon 400 min manat (250-lük əskinasla 2 milyon Zaqafqaziya bonu və 50-lük əskinasla 68 paçkada hər birində

50.000 olmaqla 3.400.000 Azərbaycan bonu) olan səbəti onlara göstərdim. S. Harutyunovun yol çantasından təqribən 300.000 rubl və cibindən isə 10.000 rubl götürdürlər. Bizim bütün yüklerimizi axtdırlar və mənim zəncirli qızıl saatımı, 17 min manat dəyərində brilliant sancağım (inciçiçiyin budagi şəklində) və 10 min manatlıq brilliant sırgamı götürdürlər. Ümumiyyətlə, saatla birlikdə 40 min manatlıq malimi götürdürlər".

Ə.Haqverdiyev izahatında quldurların digər sərnişinlərdən nə çırpsıdındıqlarını, Şeyxovun üstündən heç nə tapmadıqlarından aparıb onu "çıxdı" etmək istədiklərini bildirir. O, mühafizəçilərinin silahlarını da quldurların götürdüyünyü yazır. Quldurlar S. Harutyunovdan pulları götürəndə onu poçta özünü qaytaracaqlarını söylədilər və vaqondan çıxarken içəri birinci daxil olan quldur onuna ellə xudahafızlaşdı - deysə, Ə. Haqverdiyev yazır. Haqverdiyev əlavə edir ki, soyğunçular vaqondan çıxıldığdan sonra güclü yayım atışdı və fikirləşdik ki, bizim vaqonu atəşə tuttular.

Prokuror müavini K. Budaqyanı verdiyi izahatında Ə.Haqverdiyev quldurların S. Harutyunuya xüsusi müasibotlarının olmasına işarə edirdi.

Quldurlar basqının törədiləcəyi məkanı və məqamını da çox dəqiqliklə hesablayıblarmış. Belə ki, Sənain stansiyasından çıxan qatar Kober dayanacağına çatmış, dərədə saxlanmış, quldurlar öz işlərini görüb qurtardıqdan və güclü yayım atışından sonra hərəkətə başlayıbmış.

Hadisədən 10-15 dəqiqə sonra qatar Kolagirən stansiyasına çatır. Ə. Haqverdiyev mühafizə dəstəsinin rəisi Zilveriyana hadisə haqqında məlumat verir. Və quldurların təqib edilməsini xahiş edir. O, hətta quldurları tutacaqları təqirdirdə, dəstənin hər bir türvünə 1500 rubl vəd edir.

İzahatdan quldurların ancaq Ə.Haqverdiyev qarş etmək niyyətində olduqları aydınlaşır. Belə ki, Ə. Haqverdiyev göstərir ki, bizi soyduqları vaxt toxminin 20 quldur vaqonu mühəsirəyə alıbmış. Digər tərəfdən isə Azərbaycanın diplomatik missiyasının vaqonuna bitişik Amerika nümayəndəsinin vaqonu imiş və həmin vaqonda doktor Aşer öz kuryeri ilə birləşdə 7 milyon (pulun vahidi göstərilmir) aparrılmış. Ancaq qarət edilən təkcə azərbaycanlıların mindikləri vaqon olur.

Ə.Haqverdiyev martın 8-də Kolagirən stansiyasından Azərbaycanın Gürcüstəndəki diplomatik nümayəndəsinə teleqram vuraraq qarət edildiklərini bildirir, hadisəni Azərbaycan hökumətinə çatdırmağı və təcili tədbir görməyi tələb edir.

Teleqramda "bizimlə birlikdə nümayənde Samson Harutyunyan da qarət edilib" ifadəsini işlətməklə, Ə. Haqverdiyev cinayətin kələfini haradan çözələməyə işarə vurur (1, v.14).

Bu hadisədən sonra Azərbaycanın Gürcüstəndəki daimi nümayəndəsi Ermənistən Gürcüstəndəki diplomatik nümayəndəsinə müraciət edərək tədbir görülməsini tələb edir (1, v.14).

Azərbaycan XİN hadisə ilə bağlı Ermənistən ölçülü götürməsini tələb etmək üçün Britaniya Ali Komissarlığına müraciət edir. Ermənistən nümayəndəsi öz hökuməti adından Britaniya Ali Komissarlığına cavab verir ki, qarət Ermənistənla Gürcüstən arasında neytral zonada tərədir. Həmçinin bildirilir ki, Ermənistən polisləri axtarı apardıqları zaman Gürcüstən polisləri tərəfindən tərəsilə ediliblər. Neytral zonaya Amerika general-qubernatoru nəzarət etdiyiన bəhanə gətirərək, Ermənistən nümayəndəliyi möhəz birinci ünvanına müraciət etməyi məsləhət görür (1, v. 20).

Lakin uzun süren diplomatik yazışmalardan heç bir nöticə hasil olmayışdı.

Ə.Haqverdiyev erməni quldurlarının qırıbə davranışlarından əbəs yera şübhələnməmişdi. Azərbaycanın diplomatik nümayəndəsinin qarət olunması hadisəsi barədə erməni tarixçisi Vanik Viraybəyin arxiv sənədləri əsasında 2015-ci ildə İravanda erməni dilində çap edilən "1918-1920-ci illərdə Ermənistən Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfiyyat, Ordu, DİN)" monoqrafiyasında ətraflı məlumat verilmişdir (2, s. 168).

Daşnak Ermenistəninin baş naziri olmuş Simon Vrasyan öz xatirələrində bu hadisəni belə təsvir edir: "Bir gün teleqram aldıq ki, Azərbaycanın yeni səfəri və Xalq partiyasının sədri S. Harutyunyan əyni qatarla Tiflisdən İravana gedirər. Rubenle ("Daşnakşutun"un liderlərindən biri, 1920-ci ildə Ermənistən hərbi naziri olmuşdur - N.M.) birləşdə dərhal müvafiq tədbir ələ aldı. Martın 8-də səhərə yaxın, Lori neytral zonasında, Sənain-Kober stansiyalarının arasında bir qrup maskalı və silahlı gənclər qatarı dayandırdılar, Haqverdiyevin və Harutyunyanın əşyalarını əllərindən aldılar. Haqverdiyevdən 2 milyon rubl Zaqafqaziya bonu, Haryutyunyan'dan isə 296 min Zaqafqaziya bonu ələ keçirdilər. S. Harutyunyan həmin pulu öz partiyasının Yerevanda dərc edilən "Joğovurd" ("Xalq") qəzeti üçün aparırdı. Bu hadisə xeyli qalmaqla yaratdı. Azərbaycan hökuməti tərəfindən İravana

şikayətlər göndərildi. Gürcüler azərbaycanlı dostlarının üstünə güldürdülər. Ermənistən hökuməti S.Harutyunyandan üzrxahlı qılıdı. Ondan götürülen pul və qızıl saat özünə qaytarıldı" (2, s. 170).

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavansırı 1921-ci ildə İstanbulda qətl yetirən, "Nemezis" terror təşkilatının rəhbərlərindən olan "qisasçı" Misak Torlakyan işi Ə.Haqverdiyevin qarət edilməsini belə təsvir edir: "Daşnakşutun Partiyasının Ermənistandakı büroosu Gürcüstan Mərkəzi komitəsinə tapşırıq verdi ki, neytral zonada Azərbaycanın səfəri Haqverdiyev qarət edilsin və lazım ola biləcək sənədlər götürülsün. Haqverdiyev Bakıya növbəti səfərindən qayıdarkən, gecə vaxtı gürcü paltarı geyinmiş bir dəstə silahlı gənc neytral zonada qatara hücum etdi... Bu hücumun sirf xuliqanlıq təsəssürü yaratması üçün silahlı dəstəyə ictimai xadim S.Harutyunyana qarşı da eyni hərəkətlərin edilənilər tapşırılmışdı. Götürülen sənədlər bir daha şübhə yeri qoymadı ki, Azərbaycan və Türkiyə Ermənistani içəridən dağıtmaq niyyətindədirler. Bu sənədlərin bir neçəsi Ruben öz kitabının 7-ci cildində (erməni dilində, 7 cildə çap edilən "Erməni inqilabçısının xatirələri" kitabı) nəzərdə tutulur - N.M.) daxil etmişdir"(2, s. 170).

Ermənistənin xüsusi xidmət orqanının həmin vaxt Gürcüstəndə gizli fəaliyyət göstərən kəşfiyyatçı Tigran Devoyans bu barədə Bostonda erməni dilində nəşr edilən "Hayrenik" (Vətən) jurnalında yazdı: "Əgər Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada "əclaflar" tərəfindən talan edilməsydi, Tiflis üzərindən Bakıdan göndərilən vəsaitə təkcə Şəhur-Naxçıvandakı tatar ordusundan sayı 10.000-a çatardı. Eynilə, Böyük Vəddə və Zəngibasarda və s. yerlərdə ermənilərə qarşı döyüşən tatarların sayı qat-qat artardı və nəticədə Ermənistən erməniləri məhv edilməklə üzələşdi" (5, s. 81).

Misak Torlakyanın 2001-ci ildə Beyrutda erməni dilində çap edilən xatirələrində Ə.Haqverdiyevin qarət edilməsindən sonra ələ keçirilən qənimətin aqibəti haqqında belə məlumat vermişdir: "Sonradan əməliyyatın iştirakçıları həmin məbləği Mərkəzi Komitəyə (yəni "Daşnakşutun" partiyasının mərkəzi komitəsinə - N.M.) verməkdən imtina etdilər. Bu səbəbdən də Mərkəzi Komitə dəstənin rəhbərlərinə öldürməyi qərara aldı. Bu işi görənlərin bir hissəsi neytral zonada qalsalar da, onların başçısı Qasim Ruben Harutyun Harutyunyanın əli ilə gülələndi. Bundan sonra dəstənin qalan üzvlər öz yoldaşlarının qışasını Mərkəzi Komitədən almaq üçün Tiflisə gəldilər. Gərgin vəziyyəti nəzərə alan Gürcüstan Mərkəzi Komitəsi məni və yoldaşlarımı Batumdan Tiflisə çağırıdı... Bimiz Batumdan Tiflisə gəlməyimiz bir həftə çəkdi və bu arada şəhərin Eriavanski meydanında dəstənin ikinci lideri Ruben Safaryan Yervand Fundukyanın əli ilə qətlə yetirildi. Bu qətlənən sonra digərləri da qaçdırıv və bununla da məsələ qapandı"(2, s. 156).

Misak Torlakyanın yazdıqlarından belə nəticə çıxır ki, Ə.Haqverdiyevi qarət edən quldur dəstəsi "Daşnakşutun"un Tiflis Komitəsinə deyil, İravan Komitəsinə bağlı olmuşdur və ona görə də qarət etdikləri vasitəti Tiflisdəkilərə təslim etməmişdir.

Sonralar Misak Torlakyan kimi, Harutyun Harutyunyan və Yervand Fundukyan da İstanbulda gedərək "Nemezis" terroru təşkilata qoşulmuş və sifarişli terror aktlarını icra etmişdir.

Bütün yuxarıda qeyd edilənlərdən belə qənaət hasil olur ki, Azərbaycanın diplomatik nümayəndəsi Ermənistən hökumətinin rəhbərlərinin tapşırığı əsasında qarət edilmişdir və adı quldurluq hadisəsi deyil. Digər tərəfdən o da malum olur ki, Ermənistən kəşfiyyat orqanı Ə.Haqverdiyevin İravanın Bakıya nə zaman gəlməsindən və nə vaxt geri qayıdağından və özü ilə külli miqdarda vəsait aparacağından öncən xəber tutmuşdur. Görünür, Azərbaycan parlamentində təmsil olunan erməni deputatlar və Bakıda fəaliyyət göstərən erməni Milli Şurası Azərbaycan hökumətinin Ermənistəndə və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin ehtiyacları üçün nə qədər vəsait ayrılmışdır və nə zaman göndəriləcəyi haqqında əldə etdikləri məlumatı Ermənistən rəhbər şəxsləri na ötürmüşlər. Üstəlik, Azərbaycan Mərkəzi bankında işləyən erməni kəşfiyyatının nümayəndəsinin da bu işdə iştiraklarının olmasına da şübhə doğurmur.

Erməni cinayətkarlarının törətdikləri bu cinayət adı quldurluq hadisəsi deyildi. Ə.Haqverdiyevin Bakıdan gördirdiyi pullar Diplomatik Nümayəndlilik ehtiyaclarının tomin ediləsi ilə yanaşı, həmin dövrədə indiki Ermənistən ərazisində və Naxçıvanda fəaliyyət göstərən milli şuraların vəsəti ilə erməni silahlı dəstələrinin hücumları nəticəsində yer-yurdularından didərgin düşən qəçqınların, yetim-xanaxalarda, lazaretlərdə sığınacaq tapan kimsəsiz uşaqlar və qocaların aqlıdan ölmələrinin qarşısının alınmasına sərf edilməli idi. Lakin Ermənistən hökumətinin əli ilə ermənilər onları bu imkandan

məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdular.

Ə.Haqverdiyev Ermənistəndə daimi nümayəndə vəzifəsində istəfa verdikdən sonra 1920-ci il martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur xan Makinski təyin edilmişdi. T.Makinskini aqibəti də sələflərinin aqibəti kimi olmuşdu. Həmin ilin mayında Ermanistən Daxili İşlər Nazirliyi tərəfindən Zəngibasarda azərbaycanlı əhalinin silahı təşəvvşəyinə yardım göstərməsi ittihamı ilə T.Makinski başda olmaqla, diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı cinayət işi açılmışdı. T.Makinski təcili Tiflisə gələrək həbsdən canını qurtara bilsə də, digər əməkdaşlar həbs edilmişdilər (4).

Azərbaycan hökuməti bunun qarşılığında Ermənistəndən diplomatik nümayəndəliyinin əməkdaşlarını həbs etmiş, bundan sonra İravanda həbs edilən azərbaycanlı əməkdaşlar azad edilmişdilər. Bu işə ayrıca bir məqədən mövzusudur.

Bu qısa tarixçə 1918-1920-ci illərdə azərbaycanlı diplomatların Ermənistəndə necə təqib edildiklərini, hansı təhlükəli vəziyyətdə və ekstremal şəraitdə fədakarlılıq çalışdıqlarını göz önünde sərgiləyir.

#### **İstifadə edilmiş ədəbiyyat:**

1. Azərbaycan Respublikası Dövlət Arxiv, fond 897, siyahı 1, iş 91.
2. Virabyan Vanik. Hayastanı Hanrapetuyan Petakan Anvdankutyan Hamakarqi Steğcum Yev Qoruncuteyun. 1918-1920 tt. (Hetaxutyun, Banak, NQN) Yerevan, 2015. (1918-1920-ci illərdə Ermanistən Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfiyyat. Ordu. DİN). Yerevan, 2015. (erməni dilində).
3. Ataxan PAŞAYEV. Mommad xan Təkənski kimdir? "Xalq qəzeti", 18 iyul, 2010-cu il.
4. Nazim Mustafa. İravan şəhəri. Tanınmış İravanlı ziyanlılar. Teymur xan Makinski. [http://www.iravan.info/iravan\\_ziyalilar.html](http://www.iravan.info/iravan_ziyalilar.html)
5. "Hayrenik" (Vətən) jurnalı, Boston, № 4, iyul-avqust 1945-ci il, (erməni dilində), s. 81.

#### **DETAIL OF ROBBERY REALIZED BY THE ARMENIAN GOVERNMENT AGAINST DIPLOMATIC REPRESENTATIVE ABDURREHİM BEY HAGVERDIYEV Summary**

Armenia's intelligence and counter-intelligence agencies' activities against Azerbaijan and its diplomatic representation in Iravan during the Azerbaijan Democratic Republic have not been involved in scientific research as an individual investigation. This article was written using the documents kept in the State Archive of Azerbaijan Republic, as well as the works by the Armenian researchers on the basis of archive documents. This article explains the purpose and clients of the crime committed against Azerbaijan's diplomatic representative in Armenia Abdurrehim bey Hagverdiyev about 100 years ago.

#### **ПОДРОБНОСТИ ПРЕСТУПЛЕНИЯ, СОВЕРШЕННОГО АРМЯНСКИМ ПРАВИТЕЛЬСТВОМ ПРОТИВ ДИПЛОМАТИЧЕСКОГО ПРЕДСТАВИТЕЛЯ АБДУРРАГИМ БЕКА АХВЕРДИЕВА** Резюме

Деятельность органов разведки и контрразведки Армении против Азербайджана и ее дипломатического представительства в Иреване в период АДР до сих пор как отдельная тема не была исследована. При написании этой статьи были использованы документы, хранящиеся в Государственном архиве Азербайджана и работы армянских исследователей, написанные ими на основе архивных документов. В этой статье проливается свет на то, с какой целью и по чому закону примерно 100 лет назад было совершено преступление против дипломатического представителя Азербайджана в Армении Абдуррагим бека Ахвердиева.